

Filologiyamızın görkəmli nizamışunası

Əlizadə Əsgərli

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: alizade.asgerli@gmail.com

Nüşabə Həmid qızı Araslı 1941-ci ildə Bakı şəhərində, ziyalı ailəsində dünyaya gəlib. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. M.Füzuli adına Əlyazmalar İnstitutunda (*keçmiş Əlyazmalar fondu*) kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1964-1965-ci illərdə Əfqanistanda rus-fars dilləri üzrə tərcüməçi işləyib.

1966-1969-cu illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” ixtisası üzrə aspirantı olan Nüşabə xanım “Arif Ərdəbili və onun Fərhadnamə” poeması mövzusunda *namizədlik (fəlsəfə doktorluğu)*, 1988-ci ildə “Nizami və Türk ədəbiyyatı” mövzusunda *doktorluq dissertasiyası* müdafiə edib. Alim 2017-ci ildə *AMEA-nın müxbir üzvü* seçilib.

N.Araklı Ədəbiyyat İnstitutunun “Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı”, “Nizamışunaslıq”, “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbələrində elmi işçi olub. O, 1988-ci ildən baş elmi işçi vəzifəsində çalışıb. 1916-ci ildən “Nizamışunaslıq” şöbəsinin müdiridir.

Nüşabə xanımın tədqiqatları Xaqani, Nizami, Nəsimi, Arif Ərdəbili, Xətai, Füzuli irlərinə, orta əsrlər Azərbaycan ədəbiyyatının Yaxın Şərqi xalqları ədəbiyyatı ilə əlaqəsinə, klassik Şərqi poetikasının problemlərinə həsr edilib.

Alimin məqalələri Türkiyə, İran, Özbəkistan ölkələrində çap olunub. O, Bakı, Təbriz, Tehran, Urmiya, Daşkənd, Ankara, Konya, Bağdad və Ərdəbildə “Kitabi-Dədə Qorqud” eposu sahəsində, Nizami, Rumi, Füzuli, Xətai, Nəvai, Şəhriyar, habelə, Şərqi poeziyasının elmi-nəzəri problemləri mövzusunda elmi konfranslarda məruzələrlə çıxış edib.

Nüşabə Araslı elmi tədqiqatla yanaşı, tədris fəaliyyəti ilə də məşğul olub. Müxtəlif illərdə Bakı Dövlət Universiteti, habelə, Qərb Universitetinin filologiya fakültələrində Azərbaycan ədəbiyyatı tarixindən dərs deyib. Nüşabə xanım VII və VIII siniflər üçün “Ədəbiyyat” dərsliyinin müəllfididir.

Görkəmli alim kadrların hazırlanması sahəsində ciddi çalışır. Onun rəhbərliyi ilə 3 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunub. Hazırda alim 3 elmlər, 2 fəlsəfə doktorluğu dissertasiyasına rəhbərlik edir.

Nüşabə xanım Araslı qiyomatlı elmi tədqiqat və tərtibat kitablarının müəllfididir.

Ədəbiyyatşunas alimin dəyərli tədqiqatlarından biri “Nizaminin poetikası” əsəridir (Bakı, “Elm”, 2004, 454 s.). Monoqrafiyanın elmi redaktorları professor Şirindil Alişanlı və dosent Səadət Şixiyevadır.

Kitabın annotasiyasında deyildiyi kimi: “Monoqrafiyada Nizami poeziyasında klassik poetik ənənələrin əksi və onun ideya-estetik qaynaqlarından bəhs edilir, şairin poetikasının özündən əvvəlki poeziya ilə müqayisəsi verilir, əsərdə, habelə, Nizaminin Şərqi fəlsəfəsi təfəkkür sisteminə gətirdiyi yeni humanist ideyalar və fərdi poetik tapıntılar da tədqiq olunur”.

Kitab öz söz, 4 fəsil və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsil Nizami irlisinin poetik qaynaqlarına həsr edilib. Alim aydınlaşdırıb ki, Nizamiyə qədərki dövrdə şeir haqqında elmin-nəzəri fikir mövcud olub, klassik poetikanın nəzəri əsasları və kateqoriyaları müəyyənləşdirilib. (“Qabusnamə”). Nizami sənəti xalq yaradıcılığının zəngin ənənələri üzərində ucalıb. Yaradıcılığında xalq əfsanələri və Şərqi mifologiyasının izləri aydın görünüb. Şifahi xalq ədəbiyyatı şairi sələfləri ilə birləşdirən ədəbi-bədii zəmin olub. Şair əsərlərində əlvan təbiət lövhə-

ləri yaradıb, təbiəti insan taleyi ilə bağlamaqla poetik məktəbin uğurlarını zənginləşdirib.

Nizaminin şeir ənənələri özünəqədərki ədəbi-bədii irsdən kənardə olmayıb. Alim Nizami ni Xaqani yaradıcılığı ilə müqayisəyə gətirib. (*Qəsida şeirinin ənənələri, klassik poetikanın qayda-qanunları, dini-tarixi hadisələr, fəlsəfi baxışlar, habelə, qəsəmnlər*). Hər iki sənətkar arasında oxşarlıq aydınlaşdırılıb, elmi istilahlardan, nücum, tarix, fiqh, riyaziyyat, tibb, musiqi, memarlıq, rəssamlıqla bağlı ifadələrdən faydalınib.

Nizami şeirinin qidalandığı poetik zəmin çox geniş olub. Nizami fars, ərəb, pəhləvi, yunan dillərini mükəmməl bilib.

Xalq yaradıcılığı, fəlsəfəsi, xalq həyatı və məişəti; Qədim türk mədəniyyəti; Rudəki, Dəqiqi, Firdovsi, Ünsiri, Əscədi, Gürgani, Fərruxi, Mənuçehri, Səid Səlman kimi fars sənətkarları; ərəb şeirinin Cahiz, Həssan, Əbu Nüvas, ibn Mötərz, İmrül Qeys, Əbü'l-Əla Məəri kimi sənətkarları; Buxara, Xorasan səbkisi; İraq bədii tərzindən də geniş faydalınib.

N.Arası monoqrafiyanın “Qədim türk abidələri və Nizami sənəti” adlı ikinci fəslində qədim türk mədəniyyəti, ümumtürk abidələri, habelə, Y.X.Hacibin “Qutadqu-bilik”, M.Kaşgari-nin “Divani-lüğətit-türk” əsərlərinin Nizamidə olan poetik izlərini üzə çıxarıb, “Kitabi-Dədə Qorqud”la olan poetik yaxınlıqları müqayisə edib. Hətta Əhməd Yuknəkinin “Atibətül-həqayiq” əsəri ilə tanış olub, onlardan faydalınib. Müəllif yazıb: “Aparılan paralellər Nizaminin türk aləminə bağlılığını, qədim türk mədəniyyətindən ayrılmazlığını və həyata baxışı, təbiət, ictimai-siyasi görüşləri ilə türk abidələrinə yaxınlaşdığını təsdiq edir”. Belə poetik əlaqələr Nizami əsərlərini Azərbaycanla daha çox bağlayıb, məişət və xalq həyatı ilə yaxınlaşmasında müəyyən rol oynayıb, onun sənət məktəbinin tanınması üçün zəmin yaradıb.

Azərbaycan ədəbi məktəbinin poetik ənənələri: Əbü'lüla Gəncəvi, Qətran Təbrizi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani, İzzəddin Şirvani, Əsirəddin Əxsikətidəki elmi-fəlsəfi, dini-ideoloji görüşlər Nizamidə bədii məna kəsb edib.

N.Arası qeyd edir ki, Nizami yaradıcılığında islam mədəniyyəti mühüm yer tutub. O, Şərq

bədii təfəkkürünün dini-ideoloji baxışlarını, islam xalqlarının dini-fəlsəfi, tarixi-mədəni və ədəbi-mənəvi dəyərlərini mənimsəyib, Qurani-Kərimə önem verib.

Alim bildirib ki, *Nizami və Quran* mövzusu xüsusi tədqiqat istəyir. Hazırda bu problemin əhatəli tədqiqini f.ü.f.d. Siracəddin Hacı uğurla həyata keçirib. Nizami Quran motivlərinə geniş müraciət etməklə poeziyasına hüdudsuz bədii-estetik keyfiyyət gətirib.

Ərəbdilli poeziyaya münasibətdə Nizamidəki səhra təbiətinə həssaslıq, epik vüsətli daxili aləmin poetik şərhi, psixoloji-ruhi sarsıntıların poetik ifadəsi kimi xüsusiyyətlər Nizami şeirinin bədii dəyərləri kimi göstərilib. (*Məxəz: İbn Quteybənin “Şeir və şairlər” kitabı, Əbü'l-Fərəc əl-İsfahaninin “Kitabi-əğani”, Əbübəkr əl-Valibinin “Əxbərül- Məcnun və Əşaruhu” əsərləri*).

Nizami özünəqədərki epik şeirin təcrübəsinə həssaslıqla yanaşib. Büyük şair Firdovsi “Şahnamə”si ilə yanaşı, Şərq epik ədəbiyyatının məlumat mövzularını xatırladıb, “Veys və Ramin”, “Vamiq və Ərza”, “Yusif və Züleyxa” əsərlərinin qəhrəmanlarının adlarından bədii vasitə kimi faydalıb. Nüşabə xanım Ə.Firdovsinin “Şahnamə” poeması üzərində geniş dayanıb. Nizami təkcə poetik vasitələri ilə deyil, şeirin ahəngi, ümumi poetik ruhu, eyni və oxşar motivlərin təqdim tərzi ilə bəzən “Şahnamə”yə yaxınlaşıb.

N.Arası monoqrafiyanın “Dünyanı poetik düşüm, fərdi özəlliklər” adlı III fəslində Nizami renessansının səciyyəvi xüsusiyyətlərini, fərdi özəlliklərini araştırma predmeti edib. Qəsida şeirini zənginləşdirib. (“Xeyli-xanə”, “Sultani-Kəbə”...), ifadə etdiyi etik-didaktik görüşlərini, sufi təlimini, fəlsəfi düşüncələrini daha təsirli canlandırıb. Fəxriyyə, mədhiyyə, mərsiyyə, bahariyyə, şitaiyyə, xəzaniyyə janrlarında təbiət təsvirlərini humanist baxışları ilə ustalıqla birləşdirib. Qəzəl janrında məhəbbətin real təsvirini, gözəlliyin tərifi, tövşif, mədh və şərhi-halını göstərib, “təşbih-i-təfzilin orijinal nümunələrini” yaradıb, alim “Nizaminin fəlsəfi mündəricatı, irfani nəsihət və hikmətamız, arifanə ruhu ilə seçilən qəzəllərindəki poetik ustalığın” özəlliklərini qeyd edib.

N.Arası Nizami qəzəllərinin sadəliyi və xəlqiliyini qeyd edib: "Poetik məntiq Nizami qəzəllərini daha mənalı edir, beytləri bir-biri ilə bağlayan səbəb, şərt əlaqələri, bədii izah Nizami qəzəllərinə xas olan gözəl məziyyətlər kimi oxucunu uzun müddət öz təsirində saxlayır". "Nizaminin başdan-başa bədii xitab, istifham (*bədii sual*) üzərində qurulmuş, müsəmmət şəklində, eləcə də ilk beytdən sona qədər bədii təzadlırlara əsaslanan qəzəlləri də onun lirik irlisinin ən gözəl nümunələrindəndir". Alim yekunlaşdırıb ki, Nizaminin məhəbbət, fəlsəfi, əxlaqi-didaktik motivli qəzəlləri özümlü poetik keyfiyyəti ilə seçilib. Nizami üslubu ədəbi məktəbə çəvrilməklə Şərqi lirik şeirinin inkişafına da böyük təsir göstərib.

Nüşabə xanım Nizaminin poemalarının əlvəvan poetik vasitələrinə də diqqət yetirib. Əsərlərin dolğun təhkiyəsi obrazların ruhi-psixoloji vəziyyətlərinin ifadəsinə əyani şərait yaradıb. Bu poemalarda Nizaminin məsnəvi sahəsində qudrəti, qəhrəmanların təqdimi, müxtəlif obrazların ustalıqla təsviri, fərdi poetik cizgilər aydın görünür, şair rəmzi ifadələrdən və simvollardan məharətlə istifadə edib.

Dahi sənətkarın "Xəmsə" əsərləri ideya-məzmunca bir-birindən fərqlənib, fəlsəfi-didaktik, tarixi-qəhrəmanlıq və məhəbbət mövzularında yazılıb, özəl vəzn və təsvir sisteminə malik olub. Bununla belə, bu poemalar daxili bağlarla bir-birinə yaxınlaşıb. Nizami poemalarında ictimai-siyasi problemlər izləyib. Ədalət, məhəbbət, hünər, qadına ehtiram, mənəvi təkamül, əmək və zəhmət kimi ideya-mövzular bir-birini tamamlayıb.

Nüşabə xanım elmi-nəzəri fikirlərində Nizaminin təbiət təsvirlərini xüsusi dəyərləndirib, bu baxımından şairin *bahariyyələrini* diqqətə çatdırıb. Bu təsvirlərdə vətən torpağının heyrətamız gözəllikləri, ana təbiətin əlvan lövhələri poetik ifadəsini tapıb. Təbiət və insan birliliyinin təsviri klassik Şərqi poeziyasında, habelə, Nizami əsərləri üçün səciyyəvi olub. Bu əsərlərdə günəş, ay, ulduz, hava, torpaq, dəniz, sel, atəş, çay, ildırım kimi təbiət hadisələri obrazlaşdırılıb, poetik məna və mahiyyət kəsb edib.

Müəllif xəlqiliyi Nizami poetikasının başlangıç nöqtəsi hesab edib. Bu baxımdan o, şairin poetikasının xalq yaradıcılığı ilə bağlı olan

amillərini göstərib. Şairin bədii dilinin zəngin imkanları, xalq hayatı və məişətdən gələn sadə deyimlər, atalar sözləri, məsəllər, təbiilik, xalq danışığındakı ərəb söz və ifadələri, türk deyimləri və idiomlarından faydalananma, türk mənşəli söz və ifadələrdən, rəvayət, dastan, nağıl ünsürlərindən istifadə, Azərbaycan dilinin ifadə xüsusiyyətləri, müstəqil süjetlərə malik məsəllərin işlədilməsi, təhkiyə fonunda belə süjetlərin üstünlük təşkil etməsi Nizami poetikasının əsasları kimi diqqətə çatdırılıb. Alim hər bir fikrinin şərhi və izahı üçün xeyli praktik nümunələr göstərib və hər birinin sətri tərcüməsini verib.

Görkəmli nizamişunas göstərib ki, Nizami renessansının səciyyəvi xüsusiyyətləri onun en-siklopedikliyi ilə bağlıdır. Yəni Nizami əsərlərində təbiət elmləri, astronomiya, təbabət, nəbatat, mineralogiya, riyaziyyat və incəsənətə aid bənzətmə və istiarələrdən kifayət qədər istifadə edib. O, torpaq, külək, su, od obrazlarını poetik vasitələr kimi işlədir. O, nərd, üzük-üzük, çovkan oyunlarını xatırladan əlvan məcazlar işlədir. Nizami ərəb əlifbasının yazılış xüsusiyyətlərindən istifadə etməklə orijinal bənzətmələr yaradıb. Şeirlə, söz sənəti ilə bağlı bənzətmələri daha çox olub.

N.Arası Nizaminin multikultural baxışlarından bəhs edəndə göstərib ki, humanist və bəşəri şair ərəb, hindli, rus, gürcü, zənci, kurd, yəhudü xalqları nümayəndələrinin obrazlarını yaradıb, onların adət-ənənələri ilə bağlı təsvirlər verib, təbii ifadələr işlədir.

Alimə görə, Nizami poeziyası səciyyəvi poetik vəhdətə, möhkəm bədii məntiqə əsaslanıb. Onun poeziyası mütəfəkkir sənətkarın şəxsiyyətindən, onun yaradıcı təbiətindən ayrılmazdır. Tədqiqatda bunlarla bağlı məcazlar da çoxdur.

Nüşabə xanımın aydınlaşdırıldığı poetika xüsusiyyətlərindən biri də "şairin əhvalatları lirik başlanğıclarla təqdim etməsi, ana süjetdən əlavə budaq hekayələrə yer verməsi, tez-tez təhkiyədən lirikaya keçməsi, Nizami əsərlərində bədii haşıyə və lirik ricələrin çoxluğu və sair məsələlərlə" bağlıdır. Bu baxımdan onun epik şeirə gətirdiyi *saqinamələr*, *müqənnimələr* xüsusiyyət maraqlıdır. O, məsnəvi şeir tarixində saqinamə yazan ilk şairdir.

Alim Nizami yaradıcılığında insan xarakterlərinin dolğun bədii təcəssümünə mühüm bə-

dii amil kimi baxıb. O, şairin obrazlarının fərdi xüsusiyyətlərini də aydınlaşdırır. Müəllif hər bir surətə onların cəmiyyətdəki mövqeyi, daxili aləmi və dünyagörüşü baxımından yanaşır. Xosrov, Bəhram, İskəndər, Nüşabə, Dara məxsusi qüruru, mənəvi əzəməti, dəyanəti, sədaqəti, Bozorg Ümmid, Ərəstu, Bəlinas, Sokrat mənalı təmkini, hikmətamız ədasi, Şirin, Leyli, onun atası, anası təbii bənzətmə koloriti ilə fərdiləşdirilib.

Nizaminin qəhrəmanları maraqlı *dialogları*, sual və cavablarının *lakonikliyi*, *kəskinliyi* ilə seçilib, fəlsəfi düşüncələri çox vaxt filosoflarla aparılan sual və cavablarda əksini tapıb.

Monoqrafiyanın dördüncü fəsl “Nizaminin söz sənətinin incəlikləri” adlanır.

Əruz, qafiyə və bəlağət haqqında elm olan poetika tarixən bədii təsvir vasitələri – bəyanın izahına da geniş yer verib, məna və gözəlliyyin mahiyyətini məcazlarla izah edib. Bu baxımdan Nizami bədii-ictimai, elmi-fəlsəfi fikir üçün münasib bədii vasitələr işlədib, daha çox *istiarə*, *kinaya* və *eyhama* müraciət edib. Filosof şairin müqayisəli-associativ təsvirlərində isə *təşbih-i-tənsiqüssifat*, *siyaqətül-ədəd*, *cəmü-təfriq* kimi fiqurlar özünə daha çox yer alıb, – N.Arası bu fikirdədir. Nizami bədii-emosional şişirtmədə *mübaliğə*, *təbliğ*, *iğraq*, *qülüvvəfə*, fikrin dəlillərlə təqdimində *hüsni-təlil*, *irsali-məsəl*, *təlmih*, - *bərəəti-istehlalin* işlədilməsinə üstünlük verib. Sənətkar poetik simmetriyada *tərsi*, *ləffü-nəşr*, *miraatün-nəzir*, *fərdi-əks* və sair fiqurlar dan istifadə edib. Belə nisbət təbii ki, şərtidir. Təbiət təsvirlərində isə şair *istiarə*, *təşxis* və *bənzətməni* daha çox işlədib.

Bədii təyin – epitet Nizami poetikasının fəal elementlərinindəndir. Klassik poetikada bu, “*tosif*” adlanıb. *Bədii epitet* şairin daha çox təbiət təsvirlərində, obrazların təqdimində işlədilib. Nizami epitetlərini başqa poetik vasitələrlə vəhdətdə işlədib. Bunlar şairin təhkiyəsinə rövnəq verib, bədiiliyi artırıb. Obyekti bir neçə bədii sıfətlə (*tənsiqüs-sifat*) səciyyələndirmək yayılmış təsvir vasitəsindən olub. Belə bədii təyinlər ləffü-nəşr, miraatün-nəzir kimi poetik vasitələrin yaranmasına şərait yaradıb.

Nüşabə Arasıya görə, Nizami təsbihin bütün növlərindən istifadə edib (*təşbih-i-təsviyyə*, *təş-*

bihi-cəm, *təşbih-i-məfruğ*, *təşbih-i-məlfuf*, *təşbih-i-bərgəştə*, *təşbih-i-bələğ*, *təşbih-i-sərih*, *təşbih-i-təfzil*, *təşbih-i-təmsil*, *təşbih-i-şərti*, *təşbih-i-inkar* və s.) və bunlara aid xeyli nümunələr verib. Nizami *təsbihin sadə* və *mürəkkəb növlərini* işlədib. O, *istiarənin* də gözəl nümunələrini yaradıb. Nüşabə xanıma görə belə istiarələr o qədərdir ki, bunları mənaca qruplaşdırmaq xüsusi monoqrafik tədqiqat tələb edir. Alim yazır: “Nizaminin işlətdiyi təzadalar həm təhkiyənin daha təsirli təqdimi, həm də obrazların daxili aləmlərini açmaq üçün işlədilən bədii vasitələr içərisində xüsusilə seçilir”. “Nizami təzadları psixoloji səhnələrin təsvirində, mürəkkəb xarakterlərin daha aydın açılması və dərin duyğuların araşdırılmasında, yaxud nəsihətamız məzmunun daha təsirli təqdimində xüsusilə mənalı səslənir”. Nizamışunas alim bunu da xüsusiləşdirib ki, *mübaliğədən* isə şair poemalarının ithaf hissəsində, məzmun və obrazın təqdimində, gözəlliyyin, məhəbbətin tərənnümündə, qəhrəmanlıq, eyş-işrət məclislərində, müharibə səhnələrində, qəhrəmanların döyüş meydanlarında igidliyinin təsirində daha artıq istifadə edib (*təbliğ*, *iğrar*, *qülüvvü-cəm*, *iğrak*). Nizami təcnislərin “*tam*”, “*naqis*”, “*mürəkkəb*”, “*mükərrər*”, *təcnisi-zaid*” və başqa növlərindən də faydalayıb.

Nizami eyham (*tövziyyə*), irsali-məsəl, atorizm və təlmihləri- rəvayət, əfsanə və sairi geniş işlədib. Xüsusilə, onun təlmihləri Məhəmməd (s.), İsa (s.), Davud (s.), Musa (s.), İbrahim (s.), Yəqub (s.), Yusif (s.) peyğəmbər haqqındadır. Nüşabə xanım bu barədə də aydın fikirlər söyləyib.

Böyük Nizami xitab, dialoq, monoloq, lirik ricət, istifhamlar (*bədii suallar*), sual-cavab, iltifat, bədii təkrar, (*iltizam – ehtiyac olmayan təkrar*), təkrir, touzi (*alliterasiya*), iştıqəq (*ahəngi gözəlləşdirən*), ləffü-nəşr, miraatün-nəzir, tənsiqi-sitta, siyaqətül-ədəd, cəmü-təfriq, kinayə, təriz, ricu, həcv və təbyinin də gözəl nümunələrini yaradıb.

N.Arasıının “Nizaminin poetikası” adlı monoqrafik tədqiqatı Nizamışunaslığımızın elmi uğurları kimi filologiyamıza qiymətli töhfədir.

Nüşabə xanımın “*Nizami və Türk ədəbiyyatı*” monoqrafiyasının (Bakı, “Elm”, 1980, 205 s.) redaktoru AMEA-nın müxbir üzvü Azadə Rüstəmovadır. Kitabda Nizami ırsının türk ədə-

biyyatına təsirindən söz açılıb, bu sahədə elmi təcrübə ümumiləşdirilib, konkret problem ətrafında tədqiqatlar aparılıb.

Alim monoqrafiyanın birinci bölməsində Nizami əsərlərinin türkçə tərcümələrini təhlil predmeti götürüb, XIV əsrən başlayaraq şairin poemalarının türkcəyə poetik və nəsrlə tərcüməsi sahəsində mövcud təcrübə öyrənilib, sənətkarın hər bir poemasının tərcümə səviyyəsi aydınlaşdırılıb.

Monoqrafiyanın ikinci bölməsi "Xəmsə" mövzuları və türk ədəbiyyatı ilə bağlıdır. Alim bu bölmədə şairin humanist ideyalarını, məhəbbət və qəhrəmanlıq mövzusunun türk bədii ədəbiyyatındaki təsirlərini izləyib, türk epik şeirində didaktiv ədəbiyyatın təzahürü, məhəbbət mövzusunun ictimai-siyasi motivlərlə zənginləşdirilməsi, türkcədə daha çox "Fərhad və Şirin" əsərlərinin özünə yer alması, "Leyli və Məcnun" poemasının türk ədəbiyyatında daha çox yayılması, "Həft peykər" və "İskəndərnəmə"nin didaktik-fəlsəfi və qəhrəmanlıq motivləri, tarix və müasirlik məziyyətləri aydınlaşdırılıb.

Türk epik şeirindəki Nizami təsirlərinin yalnız tərcümədən irəli gələn poetik təsir deyil, həm də ideya təsirləri olduğu müəyyənləşdirilib. Nüşabə xanım yazır: "Gülşəhri öz sələflərinin mütərəqqi ideyalarından çox faydalananmış, xüsusən, Nizaminin ədalət, yüksək mənəvi sıfırlarının təbliği kimi yaradıcılıq xüsusiyyətlərini dərindən mənimsəmişdir".

Nizami ırsinin Türkiyədə tədqiqi mövzusuna diqqət XIII əsrən başlanıb. Türk ədəbiyatşunasları Nizami əsərlərinin tərcüməsi, nəşri, tədqiqi işi ilə məşğul olub, kitablara ön söz", "giriş" yazıb, belə qeydlər şairin yaradıcılığı haqqında məqalələrdə də, türk divan ədəbiyyatına aid tədqiqlərdə də əksini tapıb. "Nizami əsərlərinin müasir türk mütərcimlərindən olan Əli Nihat Tərlan şairin divanını, "Xosrov və Şirin", "Leyli və Məcnun" əsərlərinin sətri tərcümələrinə ayrı-ayrılıqlıda qısaca "girişlər" yazılmışdır".

Səbri Sebsevil, Əli Gəncəli, F.K.Timurtaş, M.F.Gürtünçə, Agah Sirri Levend, Nuri Gəncəsman, habelə, İstanbul Universiteti, Türk Dil

Qurumunun fəaliyyəti Nüşabə xanımın araşdırma obyekti olub.

Müəllif tezisləşdirib ki, "böyük Azərbaycan şairi Nizami Gəncəvinin dünyəvi əhəmiyyət kəsb edən zəngin irsi türk xalqlarının ədəbiyyatına da qüvvəli təsir göstərərək ilk türk poemalarının yaranma və inkişafında böyük rol oynamış, eləcə də türk bədii şeirini humanist ideya, yüksək bəşəri idealların tərənnümü ilə zənginləşdirilmiş, bu ədəbiyyatın əxlaqi-didaktik, məhəbbət, qəhrəmanlıq kimi qədim mənşəli mövzularının yeni istiqamətdə, daha geniş şəkildə yayılmasına yardım göstərmişdir".

Nüşabə Araslinın "Arif Ərdəbili və onun "Fərhadnamə" poeması" adlı monoqrafiyası 1979-cu ildə "Elm" nəşriyyatında çapdan çıxb. Müəllif mənbələr əsasında Nizami Gəncəvinin ilk davamçısı Arif Ərdəbilinin həyat və yaradıcılığı, onun bədii ırsinin öyrənilməsi, "Fərhadnamə" poemasının ideya-məzmun və bədii-es-tetik xüsusiyyətləri, şairin bədii sözünün Fir-dovs və Nizami yaradıcılığı ilə kəsişən və fərqli məqamlarını, habelə, A.Ərdəbili və Ə.Nəvai ırsinin səciyyəvi cəhətlərini aydınlaşdırıb.

Bu il Nüşabə xanım Araslinın 80 yaşı tamam olur. Yubileyi münasibətilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi sessiya keçirilib, akademik İsa Həbibbəyli geniş nitq söyləyib. F.ü.f.d., dos. Zəhra Allahverdiyeva "Müdrilikliyin zirvəsində – Araslı Nüşabə Həmid qızının elmi yaradıcılığı" mövzusunda əhatəli məruzə edib, akademik Rafael Hüseynov, akademik Teymur Kərimli, professor İmamverdi Həmidov, professor Mahirə Quliyeva, f.ü.f.d., dosent Yelena Teyer, f.ü.f.d., dosent Təhminə Bədəlova çıxış ediblər. Nüşabə xanım 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib. O, 2021-ci ildə isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatına, habelə, AMEA RH-nin Fəxri fərmanına layiq görülüb.

Biz Nüşabə Həmid qızı Araslinı 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni elmi uğurlar arzulayıraq.